


# PwC Azerbaijan's COVID-19 Alert

## Special Edition - Issue № 5

03 April 2020



### Elimination of requirements on submitting duly certified documents during electronic applications to the State Migration Service

Considering a special quarantine regime applied amid spread of COVID-19 pandemic in the Republic of Azerbaijan, the State Migration Service of the Republic of Azerbaijan ("SMS") has facilitated electronic applications on obtaining/prolongation of work, temporary/permanent residence permits by foreign nationals until April 30, 2020.

Thus, the above-mentioned electronic applications of foreign nationals who are unable to submit notarially (or equally) certified supporting documents will be accepted for consideration by the SMS. The said duly certified documents may be requested at a later stage subject to necessity.

### Dövlət Miqrasiya Xidmətinə Elektron müraciətlər zamanı lazımi qaydada təsdiq edilmiş sənədlərin əlavə edilməsi tələbinə güzəşt edilməsi

Koronavirus infeksiyاسının (COVID-19) yayılması nəticəsində Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejimi nəzərə alaraq, Dövlət Miqrasiya Xidməti əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama icazələrinin əldə edilməsi/uzadılmasına dair elektron müraciətlər zamanı sənədlərin təqdim edilməsinə 30 aprel 2020-ci ilədək bəzi güzəştler edilmişdir.

Belə ki, əcnəbilərin yuxarıda qeyd edilən elektron müraciətlər zamanı sənədlər notariat (və ya ona bərabər tutulan) qaydada təqsdiq edilməsi nəzərdə tutulmuş müvafiq sənədləri təqdim edə bilməyən şəxslərin müraciətləri sənədlər təsdiq olmadan da qəbul ediləcəkdir.

Lazımı təsdiq olunmuş sənədlər zərurət olduqda sonrakı mərhələlərdə tələb edilə bilər.

### Contact us for any questions related to the information included herein

**Movlan Pashayev**  
Country Managing Partner  
[movlan.pashayev@pwc.com](mailto:movlan.pashayev@pwc.com)

**Elchin Mammadov**  
Director, Head of Legal Practice  
[elchin.mammadov@pwc.com](mailto:elchin.mammadov@pwc.com)

**Aysel Suleymanova**  
Marketing & Communications Leader  
[aysel.suleymanova@pwc.com](mailto:aysel.suleymanova@pwc.com)

**Arif Guliyev**  
Director, Tax Advisory Services Leader  
[arif.guliyev@pwc.com](mailto:arif.guliyev@pwc.com)

**Elnur Mammadov**  
Director, Tax Reporting and Strategy Leader  
[elnur.mammadov@pwc.com](mailto:elnur.mammadov@pwc.com)

© 2020 PwC. The material contained in this alert is provided for general information purposes only and does not contain a comprehensive analysis of each item described. No representation/warranty is given as to the accuracy or completeness of the information in the publication. Before taking (or not taking) any action, readers should seek professional advice specific to their situation. No liability is accepted for acts or omissions taken in reliance upon the contents of this alert.